

## İşgüzar səfər, sərgidə iştirak

### Xarici pasport

- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotosəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
- Şəxsiyyət vəsiqəsi** (*əslisi + ön və arxa səhifələrin surəti*)
- tam şəkildə** doldurulmuş və üç yerdən imzalanmış **ərizə-ənket**
- aktual biometrik **pasport şəkli** (3,5 x 4,5 sm)
- viza rüsumu**

### Səyahət sığorta sənədi (*əslisi + surəti*)

- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 \$
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı

### Yetkinlik yaşına çatmayan şəxslər

- doğum şəhadətnaməsində (*əslisi + surəti*)
- valideyn və ya qəyyumun bütün Şengen dövlətlərinə səfər etmək və ərizə ilə müraciət etmək üçün notarius tərəfindən təsdiq edilən razılıq bəyanatı (*əslisi + surəti*)
- Valideynlər və ya qəyyumların pasportlarının surətləri
- Valideynlər və ya qəyyumların vizalarının surətləri

### Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər

- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (*əslisi + surəti*)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

### Səfərin məqsədi və qalmaq yerinə dair sübut

- Şirkətin rəsmi blankında iş tərəfdaşınızın imzalanmış dəvətnaməsi (*əslisi, faks və ya pdf*)
- əgər aiddirsə: dəvət edən şirkətin Ticarət Reyestrindən çıxarışı (6 aydan köhnə olmamalı) **və ya**
- sərgidə sərgilənəcək şirkətin yazılı dəvətnaməsi (*əslisi, faks və ya pdf*) **və ya**
- sərgiyə bilet **və ya**
- sərgi təşkilatçısı tərəfindən yazılı dəvətnamə

### Qalmaq yerinə dair sübut

- hər bir qalma yeri üçün otel rezervasiyası(ları) və ya vauçer

### Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut

- bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
- səyahət çekləri

### Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)

- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti)
- Daşınmaz əmlakla sahib olmağınıza dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
- Mütəmadi gəlirin olmasına dair sübut
  - Pensionerlər: pensiya arayışı
  - İşləyən şəxslər: iş yerindən elektron arayış **və ya** iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix göstərilən rəsmi arayış
  - Sərbəst peşə fəaliyyəti ilə məşğul olanlar: Dövlət qeydiyyatı barədə şəhadətnamə və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)

Ərizəni təqdim edən/səlahiyyətli şəxs məlumatlandırılmışdır ki, sənədlər natamamdır və bu ərizəyə imtina cavabının verilməsi ilə nəticələnmə bilər. Buna rəğmən o sənədlərin Səfirliyə göndərilməsini xahiş etmişdir.

İlk səfər \_\_\_\_\_ tarixindən \_\_\_\_\_ tarixinədək baş tutacaqdır. Əgər təqdim olunan sənədlər ərizədə qeyd olunan müddət üçün viza rəsmiləşdirilməsinə kifayət etmirsə, mən imtina cavabının əvəzinə daha qısa müddət üçün viza verilməsinə razıyam.

\_\_\_\_\_  
Tarix

\_\_\_\_\_  
Ərizəçinin/səlahiyyətli şəxsin imzası